

“İraq – Türkman poeziya antologiyası”nın təqdimatı

Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” kitabının təqdimat mərasimi keçirilib.



Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, professor Qəzənfər Paşayevin, demək olar, əksər kitablarının təqdimatı məhz Milli Kitabxanada keçirilib. Bu gün təqdimatını keçirdiyimiz “İraq – Türkman poeziya antologiyası” kitabı da professor Qəzənfər Paşayevin gərgin əməyinin nəticəsidir. Qəzənfər Paşayev kitabsevər insandır, o bu mövzuda kitabları ilə Azərbaycana yaxın olan xalqla bizi daha da yaxınlaşdırır. İnanırıq ki, çağdaş İraq – Türkman şairlərinin poeziya nümunələrini əhatə edən “İraq – Türkman poeziya antologiyası”nın hər iki cildi Azərbaycanlı poeziyasevərlərin rəğbətini qazanacaq, tədqiqatçıların diqqət mərkəzində olacaqdır.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev mərasimdə çıxış edərək, Qəzənfər müəllimə belə bir kitabın nəşrinə, o cümlədən

ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarına görə təşəkkürünü bildirib. Qeyd edib ki, məhz Qəzənfər müəllimin kitabları milli şüurumuzun, düşüncəmizin formalaşmasında mühüm rol oynayır. Onun kitabları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi baxımından dəyərlidir.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov çıxış edərək bildirib ki, bu gün tarixi gündür. Ona görə ki, belə bir kitabın təqdimatına toplaşmışıq. Azərbaycan-İraq əlaqələrinə dair çoxsaylı kitablar yazılıb, lakin müasir dövrdə belə nəşrin olması çox mütərəqqi bir amildir. Ədəbiyyatımızda “kərküklər kimdir?” anlayışını məhz Qəzənfər Paşayev tədqiq edib və bu haqda çoxsaylı kitablar yazıb. “İraq – Türkman poeziya antologiyası” ədəbiyyatşünaslıq əsəri

deyil, lakin ədəbiyyat hadisəsidir, ədəbiyyatşünaslar üçün bir qaynaqdır.

Sonra akademik Nizami Cəfərov çıxış edərək qeyd edib ki, İraq türkman şairlərinin şeirləri ilə bizi məhz Qəzənfər Paşayev tanış edib. Qəzənfər müəllimin belə bir mövzuya diqqət yetirməsi, çoxsaylı kitablar yazıb yaratması ədəbiyyatşünas tədqiqatçılar üçün qiymətlidir. İnanıram ki, “İraq – Türkman poeziya antologiyası” bütün tədqiqatçıların, ədəbiyyatşünasların, şeirsevenlərin stolüstü kitabına çevriləcək.

Kitabın müqəddiməsinin müəllifi, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva çıxışında deyib ki, “İraq – Türkman poeziya antologiyası” kitabı Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin ürəkdən

bağlı olduğu fəaliyyət sahəsinin yeni səhifəsi, hadisəsidir. Azərbaycanda İraq türkmanşünaslığının ən davamlı, uzunmüddətli, peşəkar tədqiqatçısı təbliğatçısı, tərənnümçüsü və təşkilatçısı məhz Qəzənfər Paşayevdir. Qeyd edib ki, antologiya İraq – Türkman poeziyasının keçdiyi inkişaf yolunu, tendensiyaları, onun bugününü və inkişaf yönünü göstərir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi və digərləri çıxış ediblər.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”